

## Gerontologiya ideyalarının ədəbi-fəlsəfi fikirdə əksi

**Arzu Hacıyeva**

Fəlsəfə elmləri doktoru

AMEA Fəlsəfə və SosioLOGİYA İNSTİTUTİTU. Azərbaycan.

E-mail: arzuhaciyeva@mail.ru

**Annotation.** Mədəniyyət tarixində bədii ədəbiyyatla elm arasındaki qarşılıqlı əlaqəni nümayiş etdirən misallar az deyildir. Onların arasında XIX əsrin sonu – XX əsrin əvvəlində müstəqil elmi istiqamətə çevrilən gerontologiyanın təsiri altında, keçən əsrin 20-ci illərində yaradılan dünya bədii klassikasının öz yeri var. Bu klassik nümunələrdə elmin gücü ilə qocalıq üzərində qələbəyə, insan ömrünü yüz illərlə uzatmağın mümkünlüyüne ümidi və inamı oyadın gerontoloji ideyalar öz yaradıcılarının (Ş.E.Brown-Sekar, İ.İ.Meçnikov və P.Baxmetev) prototiplərində, müxtalif rəmzi obraz və maraqlı, fantastik süjetlərdə canlandırılmışdır. Həmin əsərləri nəzərdən keçirərk və burada qaldırılan mühüm sosial, fəlsəfi, mənəvi-əxlaqi, psixoloji problemləri təhlil edərək, müellif belə qənaətə gelir ki, onlar hər şəydən əvvəl özlərinə əbədi "həyatın mənası nədir" sualına yeni, yəni gerontologiya ruhundan cavab axtarışını ehtiva edir.

**Açar sözlər:** gerontologiya, bədii ədəbiyyat, ədəbi-fəlsəfi fikir, nükinlik, qocalıq, ölməzlik, həyatın mənası

**Məqalə tarixçəsi:** göndərilib – 18.09.2021; qəbul edilib – 25.09.2021

## Reflection of the gerontological ideas in literary and philosophical thought

**Arzu Hacıyeva**

Doctor of Philosophical Sciences

Institute of Philosophy and Sociology of ANAS. Azerbaijan.

E-mail: arzuhaciyeva@mail.ru

**Abstract.** There are many examples in the history of culture, demonstrating the relationship between fiction and science. Among them are examples of world art classics, created in the 20s of the last century, under the influence of gerontology, formed into an independent scientific direction at the end of the XIX -beginning of the XX century. In them, gerontological ideas awakening hope and confidence in victory over old age and belief in the possibility of extending life with the help of science up to hundreds of years are reflected in the prototypes of their creators (S.E.Brown-Sekar, I.I.Mechnikov, P.Bakhmetev), various symbolic images and interesting fantastic stories. Considering these works, analyzing the important social, philosophical, spiritual, moral and psychological problems raised in them, the author comes to the conclusion that they involve, first of all, a search for an answer to the same age-old question: "what is the meaning of life", but in new thinking, i.e. gerontological key.

**Keywords:** gerontology, fiction, literary and philosophical thought, optimism, old age, immortality, meaning of life

**Article history:** received – 18.09.2021; accepted – 25.09.2021

## Giriş / Introduction

İlk baxışda bədii ədəbiyyat öz xəyalları, bədii obrazları ilə, elm işa daqiqiliyə, obyektiv bilinç can atması ilə bir-birindən xeyli uzaq görünür. Bununla belə, onlar arasında bağlılıq, qarşılıqlı təsir çoxdan məlumdur və bu barədə yətarincaya yazılıb. Təxəyyül və analiz vasitəsilə reallaşdırılmış yüksəkdə durub, əbədi problemləri və gerçəkliliyi dərinlənmiş araşdırma yollarına güzgütütmə, varlığı dərkətmə ədəbiyyat və elmi bir-

birinə yaxınlaşdırır. Digər tərəfdən, mədəniyyət tarixində onların bir-birinə qarşılıqlı təsirini təsdiq edən şədəvrər də az deyil. Məqalədə söhbət bu günə qədər böyük inkişaf yolu keçərək, çoxfənlər elm sahəsinə çevrilmiş gerontologiyanın (qədim yunanca *geron*, *gerontos* qoca və *logos* söz, bilik, təlim) ötən əsrin 20-ci illərinin dünya bədii klassikasında inikasından gedəcək.

## Əsas hissə / Main Part

Sonsuz qədər ağrısız, sağlam yaşamaq, daim cavan qalmاق arzularının bəhrəsi olan gerontoloji ideyaların tibbdə elmi konturlar almağa başlaması XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. O zaman bu konturları "cizanlar" – Ş.E.Brown-Sekar, İ.İ.Meçnikov və P.Baxmetevin kəşfləri, iş və əməlləri ömrü istanilən qədər uzatmağın xəyal olmadığına, mümkünlüyüne bəşəriyyətdə bir ümidi oyatmışdı. Braun-Sekar orqanizmi "cavanlaşdırmaq" çərəsimi endikrinologiyada görür, Meçnikov uzun, fəal və gümrəh qocalıq üçün özünü "ortobioz" – "düzgün həyat" qanunuńu təbliğ edir, Baxmetev "zamanın məlum kəsişklərdən həyat fəaliyyətini zəiflətmək yolu"nu [3, s.2], yəni anabioz (qədim yunan dilində *hayata dönəm, dirilmə* mənasını verir) – canlı orqanizm müəyyən həddə qədər dondurub illər sonra yenidən canlandırmayı ömrü uzatmağın daha məqbul vasitəsi sayır. Bir sözla, biliyin inkişafına, qeyri-adi uğurlarına böyük inamin birləşdiridi dünyaca məşhur bu üç alimin qocalığı qalib gəlmək yolları müxtalif idi.

Tibbin qaldırıldığı bu problemlər XX əsrin əvvəlləri, xüsusilə 20-ci illərində ictimai, bədii, fəlsəfi fikri əməlli-başlı çılğalamaşıdı. Gerontologiya ideyaları dərin fəlsəfi mahiyəti ilə dövrün bədii ədəbiyyatında – həkim-alımların prototiplərində, bədii-simvolik obrazlarda, maraqlı süjetlərdə canlandırılırdı.

Meçnikovun gerontologiyasında irali sürülən uzunmüərrülük məsələsinin doğurduğu maraqlı təxminiñ eyni vaxtda bir-birindən xəbərsiz fantastika janrından yazılmış və insan həyatının mənasına ömrün uzunluğu nöqtəyi-nəzərindən

fərqli baxışları əks etdirən iki dram əsərinin ərsəyə golməsinə səbəb olmuşdu. Bunlardan birinci dahi irland yazarı, ədəbiyyat üzərə Nobel mükafatı laureati Bernard Shawun 5 hissədən ibarət "Gəriyə Mafusailə doğru: metabiologiya pentalogiya" fəlsəfi drami (1921), ikincisi, görkəmli çex yazarı, dünya ədəbiyyatının klassiki Karel Čapekin "Makropulosun dərməni" komediyası (1922) idi.

Bernard Shawun dramında hadisələr Bibliyadakı yaradılış zamanından, Ədəmdə başlayıb çox uzaq gələcəkdə – eramızın 31920-ci ilində tamamlanır. Bioloji amil kimi insan həyatının uzunluğu məsələsinin xüsusi əhəmiyyət kəsb etməsi əslində elə əsərin adından məlum olur. Bibliyada bəşəriyyətin atalarından sayılan Mafusail, əfsanəyə görə, 969 il yaşamışdır. Yəzici uzun ömründə böyük dəyr və fayda görür. Onun kərincə, ömrün heç olmasa üç yüz ilə qədar uzadılması insanların əvvəlki nəsillərdən ömrək götürüb, səhvlərindən nəticə çıxarmalarına, mənəvi cəhətdən tədricən özlərini kamilləşdirmələrinə kömək edə bilar, cəmiyyətin sosial əsaslarda yenidən qurulması üçün problemlərin həllinə şərait yaradardı. Maraqlıdır ki, bu əsəri ni yəzici ciddimi, zarafatlısı "müasir Bibliya" mənim töhfəm" adlandırmışdır [5].

Karel Čapeka görə isə, əksinə, yüz illərlə yaşımaq nəinki ideal, hətta arzuedilməz haldır. İlk nəzərdən Shawun tarixə baxış optimist, Čapekini isə pessimist görünə bilər. Lakin Čapek belə hesab etmir, əsərin girişində yazar: "Mənçə, optimizm iki cür olur: biri, pislikdən və qaranlıqlıdan üz döndərib, xəyali olsa da, ideala can atır; ikincisi, hətta pisdə də xəyali olsa belə,

xevirxahlıq ovuntuları axtarır. Birincisi, əsl cənətin həsrətini çəkir – və insan qəlbinin bu istəyindən daha gözəli yoxdur. İkincisi, hər yerdə heç olmasa nisbi xeyrin zərrəciklərini tapmağa çalışır. Bəlkə bu növ səylər də dəyərdən məhrum deyildir? Əgər bu nikbinlik deyilsə, onu başqa cür adlandırmır” [8, s.130]. Çex yazılısının fikrincə, hətta xəstəliklər, ehtiyac və ağır zəhmət içində keçən altmış illik həyat da özündə ölüyügəlməz dərəcədə böyük dəyər ehtiva edir. Ona görə, altmış il yaşamaq pisdir, 300 il yaşamaq yaxşıntı demək olmaz. Onun komediyasının qəhrəmanının – füsunkar gözəlliyi və istədiyi ilə bağlı başdan alan 337 yaşlı opera aktrisası Emiliya Marti (Elina Makropulos) qısa ömr süren insanlara qıtbə edir. Əsərin sonunda ifşa edilən qadın sırrı açır. Məlum olur ki, onun atası imperator II Rudolfun saray həkimi olmuş Hieronimus Makropulos imiş və o, II Rudolfun xahişi ilə 300 il qocalmadan yaşamaya imkan verən dərman resepti yazmışdır. Zəhərlənməkdən qorxan imperator dərmanın təsirini əvvəlcə həkimin 16 yaşlı qızı üzərində yoxlamağı tələb edir. Qız yatağa düşüb, bir həftə qızdırma içerisinde huşsuz yatar, qəzəblənən kral həkimi zindana atır. Qız isə sağalıb əlindəki resepti başqa ölkələrə qaçırla... Lakin hədsiz uzun ömr onu usandırmışdır, qısa həyatları müddətində sevgiyi, özünə, xeyrxahlığa, tərəqqiyə, bəşəriyyətə, həqiqətə, ideallara inanınan insanlardan fərqli olaraq, bütün bu fəzilətlər onun üçün öz əhəmiyyətini, dəyərini itirmiştir, onun üçün nə günah var, nə sevinc, nə də kədər. Onda həyat sanki dayanmışdır, dəhşətli tənhalığa düşər olmuşdur. Pys reseptin yandırılması və Emiliyanın gülərək dediyi “ölməzliyin sonu çatdı” sözü ilə bitir.

Əslində hədsiz uzun ömrün, ölməzliyin insan həyatını mənədan məhrum edib, dəhşətli tənhalığa məhkum etməsi, bədbəxtlik götirməsi haqqında motiv yeni deyildir. Azərbaycan folklorunda da bunun maraqlı nümunələri vardır. Şirvan əfsanələrində birində Makedoniyalı İşgəndərin həyat suyu axtarması haqqındaki mifin əqləqi-fəlsəfi məzmunlu maraqlı versiyasına rast galırıq. Əfsanədə deyilir ki, İşgəndər axtara-axtara gəlib dirilik suyunu Şirvan torpağında tapır, qızıl piyalasını bulaqdan doldurub ağızına aparanda bir quş qanad çalıb suyu yerə tökürl.

İsgəndər qəzəblənib, yay-oxunu çıxarıır, quşu vurmaq istəyir. Bu zaman qeybdən bir səs gelir ki, bəs o quş sənin xilaskarındı, onu öldürmə. Səs bir qayanın arxasından galirdi. İsgəndər qaya yaxınlaşır, səsə qulaq asmağa başlayır: “Ey İsgəndər, bir vaxt mən də bu dirilik çeşməsindən içib ölməzlik qazandım. Adım oldu: “Diri baba”. Dünya durduqca mən durdum. Qərinələr keçdi. Yol-yoldaşım, nəvəm, nəticəm, kötükəm, mənicəm, iticəm, yadım, elim-günüm dünyanın köcdü. Tək qaldım. Vaxt vardi, mən də insan kimi yaşayırdım. Ürəyim duyurdu, sevirdi, ağlım yaradıb qurdu, əllərim tikirdi. Bir adamın hayına çatır, bir elin dərdində şərifik çıxırımdı. Düşünürdüm ki, həyat gözəldi, yaşamaq ondan da gözəldi. İndi nə gözlərim görür, nə beynim düşünür, nə ürəyim məhəbbət oduna isinir, nə də əllərim birinin əlindən yapışır. Özün söyle, belə bir dirilik kimə lazımdı? Odur ki, sənə yazığım gəldi. O quşu göndərdim ki, mənim günümə düşməyəsən” [2, s. 48-49].

Əfsanədən belə bir mənTİqi nəticə çıxır: ölümsüzlük, hətta çox uzun həyat insanın qazandığı mükafat deyil, cəzadır. Steven Kingin eyniadlı romanı əsasında çəkilmiş “Yaşıl mil” (*The Green Mile*) (1999) mistik dramının qəhrəmanı sabiq həbsxana nəzarətçisi Pol Eckomb da filmin sonunda mahz bu qənaətə gəlir. Artıq qocalar evində 108 yaşlı Pol çox yaşamasını, istəyinə rəğmən, ölməməsini günahına görə Allahın ona verdiyi cəza olduğunu söyləyir, zira heyəratımız və gőzəl insan Con Koffinin edamına mane ola bilməmişdi.

P.Baxmetyevin anabioz üzrə təcrübələri də ədiblərin yaradıcılığını zənginləşdirən yeni mövzulardan idi. Vladimir Mayakovski hələ 1913-cü ildə “Şöhrət arxasında” adlı kino-filmə yazdığı ssenariya görə, bir gənc anabiozun si-naqdan keçirildiyi ilk insan olmaqla, şöhrət qazanmaq eşqinə düşür, heyvanlar üzərində anabiozu öyrənen professoru tapança ilə hədələyərək, təcrübəni onun üzərində aparmağa məcbur edir.

Sovet fantast Aleksandr Belyayev elmi-bədii təxəyyüllü ilə “Nə həyatdır, nə ölüm” hekayesində (1926) [4] Baxmetyevin anabiozunun geleceyini, insan üzərində gerçəkləşdirilə biləcəyi günləri canlandırır. O günlərə ki, elm indinin özündə də hələ yetişməmişdir. Əsərin süje-

tinə görə dəs kömür sənayeçisi iqtisadi böhran dövründə fəhlə həyəcanlarının qarşısını almaq layihəsi ilə ona müraciət edən bir nəfər bacarıqlı “projektor”un layihəsini gerçəkləşdirməyə razı olur. “Projekt” isə işsiz fəhlələri anabioza uğradıb, yəni dondurub böhran qurtarandan sonra donunu açıb oyatmaqdan ibarət idi. Xeyli təbliğat və təşviqatdan, ən əsası bütün bu müddətdə ailələrinə maddi kompensasiya verəcəklərini vəd etdikdən sonra bəzi fəhlələri buna razı salmağa müvəffəq olurlar. Qrenlandiya sahilərində həmin məqsədlə tikdirilən “Konservatoriium”da insanlar konservləşdirilib, anabioza daldırlırlar. Lakin daha şüurlu və dözümlü fəhlələri “dondurulmuş insan eti” anlaşıdırıqları anabioz hiddətləndirir, inqilab başlayır. “Projekt”in rəhbərləri qorxularından “Konservatoriuum”u partlatmaq əmri verirlər. Burada saxlanılan insanlardan yalnız üçü salamat qala bilir və 73 ildən sonra həmin inqilabın tarixini tədqiq edən tarixçilər tərəfindən tapılıb cana gotrilirlər. Arvadımı və ikiyəli oğlunu acliqdan qurtarmaq üçün anabioza razılıq vermiş keçmiş şaxtyor Benyamin Consona isə elə gəlir ki, yalnız dənən yuxuya getmişdir, sevincə evinə-ailəsinə qayıdır, amma sevinci uzun sürmür: 25 yaşlı ata və 75 yaşlı qoca oğlu bir-birilə heç cür dil tapa bilmir, yola getmirlər; o, özünü çox bəbəxt hiss edir, çünki ətrafda hər şey dəyişmişdir, onu anlayan bir həmdəmə, dostu, hətta müasiri belə qalmamışdır, ölüümün yan keçdiyi tək-tük qocalarla da sözü tutmur, çünki bütün bu müddətdə onlar yaşayıb dəyişmişlər. Axırda ev-dəkilişlə vidalaşıb anabiozdan qalxan digər iki nəfərin – məşhur astronom və şairin yanına gəlir. Məlum olur ki, onlar üçün də ağır keçir. Hər üçü qərara gəlirlər ki, yenidən anabioza daldırmalarını xahiş etsinlər. İçərilərində ən optimist görünən qoca astronom onların qismətinə yazılmış qeyri-adı həyatın mənasını belə ifadə edir: “Əgər tale bizi indidən qoparıbsa, onda gəlin əbədiyyət üçün yaşayaq! Anabioza, bu yuxusuz yuxuya dalaq ki, yüz ildən bir oyanıb, Yerdə və göydə baş verənləri müşahidə edək... Min ildən sonra biz ən uzaq zamanların sirlərinə nüfuz edəcəyik. Və meymunun insana bənzədiyindən indikilərə daha az bənzəyən adamlar manə olub, onu pərişan edir. Cox keçmir onun davranışında qəribəliklər peydə olmağa başlayır: onu gecələr dəhlizdə sürünən, üçüncü

bizimlə qohumluqlarından utanacaq, hətta bunu inkar edəcəklər. Qoy olsun. Biz inciyən deyilik. Bunun əvəzində isə biz onlar üçün ayrılmış həyat müddətini yaşayın insanların heç xəyallarına belə getirə bilmədikləri şəyər görəcəyik”. [4] “Bunun naminə”, yəni gələcək əsrlərə səyahət etmək naminə isə, qoca alım fikrincə, yaşımağa dəyər. Heç şübhəsiz, yazıcının hekayədə yaratdığı qoca alım obrazı elmin “bir əsr sonrakı nailiyyətlərini görmək arzusu” ilə aliş-yanan Baxmetyevin prototipidir.

Braun-Sekara gəlinə, bu görkəmli alım dünyanı uzun və gümrəh ömür sərməyin nəzəriyyədə yox, praktikada mümkünliyinə inandırıb bilməmiş. Əfsuslar olsun ki, bu praktika uğursuzluğa uğradı, insanları məyus etdi, özünü isə həcəv və lətifə qəhrəmanına çevirdi. Belə bir lətifəsəyəq “Cavanlaşmağa çərə” adlı hekayəye Nəriman Nərimanovun hələ 1906-ci ildə yazdığı felyetonlarından birində də rast gelirik [1]. Qoca markiz Braun-Sekarin cavan olmaq üssünləri tapdıqını öyrənib, professora müraciət edir və onun verdiyi dərmanların təsiri ilə uşaq kimi danışmağa başlayır. Uşaq hərəkətləri, əlbəttə, gülüşə səbəb olur... Bu hekayədə N.Nərimanovun tənqid və gülüş hədəfi əslində Broun Sekar deyil, savad və tərəqqiyə həsrət qalan, acliqdan, xəstəliklərdən əzab çəkən xalqına kömək etməyi ağılmış ucundan belə keçməyən varlı qocalardır.

Braun-Sekarin, həmçinin onun bir növ davamçısı olan Rusiya əsilli fransız cərrahı Sergey Voronovun (*Avropada Serj Voronoff kimi tanınır*) eksperimentlərinə münasibətin əksini biz təkçə lətifələrdə deyil, bədii ədəbiyyatın başqa janrlarında da görürük. Artur Konan Doyleyn 20-ci illərin əvvəlində *Strand Magazine* jurnalında dərc etdirdiyi “Sürünən adamın sərgüzəsti” (*The Adventure of the Creeping Man*) hekayəsini xatırlayaq. Hekayədə məşhur xəfiyyə Şerlok Holms ondan araşdırılması xahiş edilən daha bir qaranlıq mətləbin, məhz yaşı ötmüş fizioloq alım, professor Presperinin sırrının üstünlüə açı bilir... Professor həmkarının gənc qızına aşıq olmuş və onunla evlənmək istəyir, lakin ahil yaşı bu şiddetli arzusunu həyata keçirməsi nə maneə olub, onu pərişan edir. Cox keçmir onun davranışında qəribəliklər peydə olmağa başlayır: onu gecələr dəhlizdə sürünən, üçüncü

mərtəbəyə dırmaşan, ağacın budaqlarında tullanın görürler, ara-sıra özünü açıq şəkildə bürüze verən aqressiv hərəkatları ilə yaxınlarını qorxudur. Təhəqiqat bunların səbəbini açır. Məlum olur ki, çex mənşəli bir alim insanlara qüvvət verən möcüzəvi bir zərdəb kəşf etmişdir, lakin kəşfinin sirri ilə bölmüşək istəmədiyindən həmkarları ona boykot etmişlər. Nəyin bahasına olursa olsun, cavanlaşmaq istəyen professor Presperi həmin alimlə gizləcə əlaqəyə girib, ondan tərkibində meymun hormonları olan preparati alıb qəbul edirmiş. Sınaqdan çıxmamış dərman insanı cavanlaşdırırdısa da, eyni zamanda tədricən quduzalaşdırıb heyyvana döndərirdi. “Özünü ana-Təbiətdən yüksəkdə qoymağın sınavyanın aşağıya yuvarlanması çətin deyil. Bütün mövcudat üçün irəlicədən müəyyən edilmiş düz yoldan saparsa bəşər övladının ən kamil nümayəndəsi belə heyvan səviyyəsinin alçala bilər”, – deyə professoru qinayan Holms eyni zamanda “zəher” yanaların kökünün kosılmayıcayıni hiss edir və bunda bəşəriyyət üçün dəhşətli təhlükə görür. O deyir: “Siz bir düşünün, Vatson: Tamahkar, şəhvət düşkünlü, ədabaz – bunların hər biri öz gərəksiz ömrünü uzatmaq istəyəcək. ... O zaman görün yaziq dünyamız necə bir üfünləti çirkab quyusuna çevriləcəkdir!” [7]

Görkəmli rus yazıçı, ixtisasca həkim olan M.A.Bulgakovun “İt ürəyi” povesti (1925) “Sünrənən adamın sərgüzəşti” ilə məzmun və ideyaca səsləşir. Povestin əsas personajlarından olan fizioloq professor Preobrajenski həmin Braun-Sekarın və insan orqanlarının köçürülməsi üzrə cərrahiyə əməliyyatları ilə məşhur olan S.A.Voronoffun prototipi hesab edirlər. Əsardə professor Preobrajenski assistenti gənc həkim Bormentalla birlikdə əməliyyat edib “Şərik” adlı küçə itinə pivaxanada dalaşarkən öldürülənmiş öğrenci-residivist, eyyaş və xuliqan Klim Çuquñokinin hipovizini və toxumluq vəzələrini köçürür. Nəticə gözlənilməz alınır – köpək tədricən insana çevirilir və özünü Poliqraf Roliqrafoviç Şari-

kov adlandırır və özündə donorunun bütün mənfi keyfiyyətlərini, pis vərdişlərini bütövə verməyə başlayır... Fizioloqları valeh edəcək böyük elmi uğur qazanmasına baxmayaraq, professor əmalindən peşmandır. “Mənim kəşfim, şeytanlar onu yesinlər, ... düz bir qara qəpik dəyərindədir” [6, s.46] deyə etiraf edir ki, eksperiment nəzəri, elmi cəhətdən böyük maraq kəsb etsə də, praktiki yekunu dəhşətlidir, çünki islaholunmaz bir əclafa yeni həyat bəxş etmişdir. Nəhayət, professor tamamilə həyəsizləşmiş pasientdən qurtulmaq üçün yenidən əməliyyat edib onu əvvəlli köpək halına qaytarır. Qeyd etmək lazımdır ki, “İt ürəyi” povesti siyasi satira idi və ilk oxunuşa artıq bunu anlamışdır: əsərdə M.A.Bulgakovun tibb sahəsindən götürdüyü mövzu, mərəqlə fantastik süjet vasitəsilə dövrünün sovet gerçəkliliyinin iç üzünü, sosial eksperimentlərinin naqis tərəflərini açırırdı. Təsadüfi deyil ki, “İt ürəyi” povesti yazıcının ölümündən belə çox sonralar çap edilmişdir. Dogrudur, əsər idinin özündə də birmənali qarşılınmır. Povestin bəzi məqamlarında hətta faşist ideologiyasının təzahürlərini görənlər var. Onların fikrincə, burada, canidən canı, sərxoşdan sərxoş törəyər, genetikası naqis insanları təshih etmək, təbiətini yaxşılaşdırmaq mümkün deyil, – kimi mahiyyətə irqi fikirlər irəli sürürlür.

Hayati uzatmaq, cavanlaşmaq məsələsinə gəlince isə əslində Bulgakov öz Preobrajenskisi ilə transhumanistlərin ən təkəbbürli iddialarını qabaqlamışdır. Belə ki, transhumanistlər insan həyatını uzatmağın məhz belə bir variantının tərəfdarlarıdır və insanın öz bioloji ölümündən sonra da mövcudluğunu davam etdirə biləsi üçün informasiya axını kimi onun ağıllının, şüurunun kompüterə yüklənməsinin, yaxud başqa insan orqanizminə köçürülməsinin mümkünluğu yənə inanırlar. Hələ ki, hesablama texnikasının nailiyyətləri sayəsində yaxın onilliklərdə qismən, ya tamamilə fərdi beynin tam surətinin modelinin hazırlanacağı günləri gözləyirlər.

### Nəticə / Conclusion

Nəzərdən keçirdiyim bəddi ədəbiyyat nümunələrində qerontologiya ideyalarına fərqli budaqlardan və müxtəlif: pozitiv, skeptik, neqativ yanaşmalara rast gəlirik. Bununla belə, bütün

müəlliflərə ümumi bir cəhət – qocalıq, uzunömürlülük, olməzlik problemlərinin mənəvi-əxlaqi mahiyyətini ön plana keçirmə, fəlsəfi mənalndırma xasdır. Onlar tibbin, ümumiyyətlə,

elmin qüdrəti ilə həyatın yüz illərlə uzadılması-na dəyərmi, məqsəd nədir, bu, Allahın və ya təbiətin işinə qarışmaq demək deyilmi, nəticələr bəşəriyyəti hansı fəlakətlər və təhlükələrlə üz-

üzə qoya bilər kimi sualları qabardır, yeni, gerontoloji müstəvidə həyatın mənəsi haqqında düşünməyə dəvət edir.

### Ədəbiyyat / References

1. N.Nərimanov. Həftə fəryadi. // «Həyat» qəzeti, 2, 9 və 16 iyun 1906-ci il, № 119, 124, 130.
2. Pirsultanlı S.P. Azərbaycan türkərinin xalq əfsanələri. Bakı: Azərnəşr, 2009.
3. Baxmet'ev P. Recept dожитъ до XXI века. (биологический очерк). // “Естествознание и География”, 1901, № 8.
4. Беляев Александр. Ни жизнь, ни смерть. // [http://www.lib.ru/RUFANT/BELAEW/not\\_life.txt\\_with-big-pictures.html](http://www.lib.ru/RUFANT/BELAEW/not_life.txt_with-big-pictures.html)
5. Бернард Шоу. Назад к Мифусаилу. // [royallib.com/book/shou\\_bernard/nazad\\_k\\_mafusailu.html](royallib.com/book/shou_bernard/nazad_k_mafusailu.html)
6. Булгаков Михаил. Собачье сердце // [http://www.2queens.ru/Uploads/Yelizaveta/sob\\_serд\\_bulg.pdf](http://www.2queens.ru/Uploads/Yelizaveta/sob_serд_bulg.pdf)
7. Конан Дойл Артур. Человек на четвереньках // [http://lib.ru/AKONANDOJL/sh\\_chel.txt](http://lib.ru/AKONANDOJL/sh_chel.txt)
8. Чапек Карел. R.U.R. Средство Макропулоса. Война с саламандрами. Перевод с чешского. Москва: Изд.-во «Мир», 1966.

### Отражение геронтологических идей в литературно-философской мысли

Арзу Гаджиева

Доктор философских наук

Институт философии и социологии НАНА. Азербайджан.

E-mail: arzuhaciyeva@mail.ru

**Резюме.** Множество примеров в истории культуры, демонстрирующих взаимосвязь художественной литературы и науки. Среди них занимают свое место образцы мировой художественной классики, созданные в 20-х годах прошлого столетия под влиянием геронтологии, оформившейся в самостоятельное научное направление в конце XIX - начале XX в. В них геронтологические идеи, пробуждающие надежду и уверенность в победе над старостью и веру в возможность продления жизни с помощью науки до сотен лет, отражаются в прототипах их создателей (С.Е.Браун-Секар, И.И.Мечников, П.Бахметьев), различных символических образах и интересных фантастических сюжетах. Рассматривая эти произведения, анализируя поднятые в них важные социальные, философские, духовно-моральные и психологические проблемы, автор приходит к выводу, что они заключают в себе прежде всего поиск ответа на тот же извечный вопрос: «в чем же смысл жизни», только в новом мыслительном, т.е. геронтологическом ключе.

**Ключевые слова:** геронтология, художественная литература, литературно-философская мысль, оптимизм, старость, бессмертие, смысл жизни